

**“Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı
Təhsil Nazirliyinin Fəaliyyət planı**

Sıra №-si	Tədbirlər	İcra müddəti	İcraçı
1.	Yerli təhsili idarəetmə orqanları tərəfindən icra olunacaq tədbirlər		
1.1.	2017-2018-ci dərslərin ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Nazirliyinin əmri ilə bağlı maarifləndirmə işlərinin aparılması.	sentyabr	
1.1.1	Şura iclaslarında bu əmrin məzmununun məktəb rəhbərlərinə çatdırılması, yeni dərslərin ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının məqsəd və mahiyyətinin izah olunması.		
1.1.2	Nazirliyin həmin əmrə təsdiq edilmiş Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin, habelə “İ” çərçivəsində “Pedaqoji mühazirələrin” keçiriləcəyi haqda məlumatın məktəb rəhbərlərinə elan edilməsi və bunlara uyğun olaraq qarşıda duran vəzifələrin müzakirə edilməsi.		
1.1.3	Əmrin əlavələrlə birlikdə çoxaldılıb məktəb rəhbərlərinə çatdırılması, məktəb pedaqoji şuralarında eyni məzmunlu müzakirələrin keçirilməsinin təmin olunması.		
1.1.4	Fəaliyyət planından irəli gələn məsələlərlə bağlı təhsil şöbəsinin (idarəsinin) və hər bir məktəbin tədbirlər planının hazırlanıb təsdiq olunması.		
1.1.5	Yerli KİV-lərdə yeni dərslərin ilinin “Təhsildə keyfiyyət ili” elan olunması və bununla əlaqədar müəyyən edilən vəzifələr haqqında ictimaiyyətə məlumat verilməsi.		
1.2	2016-2017-ci dərslərin ilinin nəticələrinin təhlili.	sentyabr- oktyabr	
1.2.1	Hər bir ümumi orta və tam orta məktəbdə buraxılış imtahanlarının nəticələrinə görə qeyri-müvəffəq nəticə göstərən şagirdlərin uğursuzluqlarının səbəblərinin aydınlaşdırılması, müvəffəq qiymət alanların ümumi sayından keyfiyyətli nəticə göstərən (yüksək bal toplayan, "5" və "4"- "5" alanlar) şagirdlərin faiz hesabı ilə müəyyənləşdirilməsi.		
1.2.2	Son 3 dərslərin ilində buraxılış imtahanlarında şagirdləri davamlı olaraq zəif nəticə göstərən məktəblərin müəyyən olunması.		
1.2.3	Buraxılış imtahanlarının son 3 ildəki nəticələrinə görə, rayon (şəhər) ümumtəhsil məktəblərinin reyting cədvəlinin hazırlanması.		

Sıra №-si		Tədbirlər	İcra müddəti	İcraçı
	1.2.4	Məzunların ali məktəblərə qəbulunun son 5 il üzrə nəticələrinə görə, həmin müddət ərzində məzunlarından qəbul üçün sənəd verməyən, sənəd verdiyi halda məzunları qəbul olmayan məktəblərin dəqiqləşdirilməsi. Yaranmış mövcud vəziyyətin səbəblərinin araşdırılması və təkliflərin müəyyənləşdirilməsi.		
	1.2.5	Məktəblər üzrə əlaçı şagirdlərin statistikasının aparılması. Şagirdlərin ümumi sayına nisbətə ümumi orta və tam orta təhsil səviyyəsində əlaçı şagirdlərin, habelə bütün fənlərdən "4"- "5" qiymətlə oxuyanların faizi. Yalnız "3" qiymətlə oxuyan şagirdlərin faizi 80-dən artıq olan məktəblər.		
	1.2.6	Ümumi orta və tam orta məktəblərin hər biri üzrə ayrılıqda olmaqla buraxılış sinif şagirdlərinin ümumi sayından tədris dilindən, riyaziyyat, fizika, kimya, biologiya, xarici dil, coğrafiya, Azərbaycan tarixi, informatika fənlərindən illik "3" qiymət alanların sayı və faizi, bu göstəriciyə görə məktəblərin sıralanma cədvəlinin tertibi.		
	1.2.7	Şagirdləri fənn olimpiadalarında iştirak etməyən və iştirak etdiyi halda zona, yaxud yekun turuna çıxmayan məktəblər, yaranmış vəziyyətin səbəblərinin araşdırılması.		
	1.2.8	1.2.1-1.2.7-ci bəndlər üzrə aparılmış təhlillərin nəticələrinin müzakirəsi və müvafiq qərarların qəbulu.		
1.3		2017-2018-ci dərslər ilində həyata keçirilməsi və nəticələri baxımından əməli təkliflərin hazırlanmasını zəruri edən tədbirlər.		
	1.3.1	Təhsilin keyfiyyəti aşağı olan məktəblərdə fənn müəllimlərinin, xüsusilə də ibtidai sinif müəllimlərinin elmi-nəzəri və peşəkarlıq səviyyəsinin, habelə məktəbdaxili nəzarət və rəhbərliyin təşkili vəziyyətinin monitorinqinin keçirilməsi.	yanvar-fevral	
	1.3.2	İbtidai siniflərdə və buraxılış siniflərində şagirdlərin mövcud tələblərə uyğun qaydada oxu, yazı və riyazi bacarıqlarının öyrənilməsi.	dekabr aprel	
	1.3.3	Seçmə yolla zəruri hesab edilən məktəblərdə tədris dili və riyaziyyat, habelə digər fənlərin tədrisi vəziyyətinin yoxlanılması.	dərslər ili ərzində	
	1.3.4	Buraxılış sinif şagirdləri üçün imtahan fənlərindən məktəblərdə əlavə məşğələ saatlarının təşkili.	qrafik üzrə müəyyən edilmiş vaxtlarda	
	1.3.5	Yeni fənn proqramlarının (kurikulumlarının) mahiyyətinin və şagird nailiyyətlərinin qiymətləndirilməsinin, ümumi təhsilin müasir mərhələdə məqsəd və vəzifələrinin, inkişafyönlü təlim texnologiyalarının tətbiqi barədə öyrədici təlimlərin təşkili.	müəyyən edilmiş müddətlərdə	

Sıra №-si		Tədbirlər	İcra müddəti	İcraçı
	1.3.6	Qabaqcıl pedaqoji təcrübə nümunələrinin təbliği sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə qabaqcıl müəllimlərin iştirakı ilə təqdimatların, seminar və dəyirmi masaların keçirilməsi.	müntəzəm	
	1.3.7	Seçmə yolla təmayüllü siniflərdə təhsilin təşkili və şagirdlərin təlim nailiyyətlərinin, müəllimlərin fəaliyyətlərinin araşdırılması.	dərs ili ərzində 2 dəfədən az olmayaraq	
	1.3.8	Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması sahəsində görülən işlər haqqında məktəb rəhbərlərinin hesabatının dinlənməsi.	dekabr mart	
	1.3.9	Təhsilin keyfiyyətinin artırılmasında və şagirdlərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsində dərsləndirən tədbirlərin imkanlarından səmərəli istifadə olunmasının təmin edilməsi.	dərs ili ərzində	
	1.3.10	Məktəblərdə istedadlı şagirdlərlə aparılan işlərin vəziyyətinin araşdırılması, hər bir məktəbdə, eləcə də rayon (şəhər) üzrə istedadlı şagirdlərdən ibarət məlumat bankının yaradılmasının təmin edilməsi, müxtəlif sahələr əhatə olunmaqla istedadları ilə fərqlənən şagirdləri aşkara çıxarmaq üçün kiçik olimpiada, müsabiqə və yarışların təşkili.	noyabr müəyyən olunmuş vaxtlarda	
	1.3.11	Validəylərlə pedaqoji əməkdaşlığın gücləndirilməsi, övladlarının təlimə münasibəti və nailiyyətləri, eləcə də ümumi təhsildə baş verən yeniliklər haqqda onların daim məlumatlandırılması, məktəblərdə valideynlər üçün "Açıq qapı" günlərinin keçirilməsi.	müntəzəm	
	1.3.12	Məktəblər üzrə keyfiyyət göstəricilərinin ötən dərs ili ilə müqayisədə dinamikasını əks etdirən cədvəlin hazırlanması.	yanvar iyun	
2		Təhsil Nazirliyinin struktur bölmələri tərəfindən görülməli işlər		
	2.1	Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi vəziyyəti barədə seçmə yolla yerli təhsil idarəetmə orqanlarının rəhbərlərinin hesabatlarının dinlənilməsi və müvafiq təkliflərin hazırlanması.	müəyyən edilmiş plan əsasında	ÜMTŞ TİPŞ
	2.2	Seçmə yolla rayon və şəhərlərin ümumtəhsil məktəblərində aşağıdakı istiqamətlər üzrə araşdırmaların təşkili və nəticələrin müzakirəyə çıxarılması.	oktyabr-aprel	
	2.2.1	Fənlərin (tədris dili, riyaziyyat, xarici dil, kimya və s.) tədrisi vəziyyətinin öyrənilməsi.	dərs ili ərzində	ÜMTŞ TİPŞ Tİ
	2.2.2	Məktəbhazırlıq qruplarında təhsilin təşkili.	oktyabr- noyabr	ÜMTŞ Tİ
	2.2.3	Məktəbdaxili rəhbərlik və nəzarətin həyata keçirilməsi.	yanvar-fevral	ÜMTŞ TİPŞ

Sıra №-si		Tədbirlər	İcra müddəti	İcraçı
	2.2.4	İbtidai təhsil səviyyəsinin buraxılış sinfində şagirdlərin oxu, yazı və hesablama bacarıqlarının vəziyyəti.	noyabr iyun	ÜMTŞ Tİ
	2.2.5	Metodkabinetlər tərəfindən vəzifə funksiyalarını yerinə yetirilməsi.	fevral-mart	Tİ
	2.2.6	Ümumtəhsil məktəblərindəki təmayüllü siniflərdə təhsilin təşkili.	dekabr aprel	ÜMTŞ TİPŞ Tİ
2.3		Yerli təhsili idarəetmə orqanlarının təqdimatı əsasında fənn müəllimləri üçün müasir təlim texnologiyalarının tətbiqi üzrə Bakı şəhərində, o cümlədən bölgələrdə öyrədici təlimlərin təşkili və həmin təlimlərin maliyyələşdirilməsi istiqamətində tədbirlərin görülməsi.	müəyyən olunmuş müddətdə	TİPİİ MŞ
2.4		Müasir təhsil proqramları (kurikulumları) ilə iş sahəsində fənn müəllimlərinə metodik köməkin göstərilməsi üzrə plan-qrafikin hazırlanması və icrası.	oktyabr dərs ili ərzində	Tİ
2.5		"İ" çərçivəsində həyata keçirilən tədbirlərin KİV-lərdə işıqlandırılmasının təmin olunması.	dərs ili ərzində	İŞ

Abreviaturalar:

ÜMTŞ – Ümumi və məktəbəqədər təhsil şöbəsi

TİPŞ – Təhsilin inkişafı proqramları şöbəsi

MŞ – Maliyyə şöbəsi

İŞ – İnformasiya şöbəsi

Tİ – Təhsil İnstitutu

TİPİİ – Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu